



Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam...

Ümummilli Lider HEYDƏR ƏLİYEV



Qəzet 1929-cu ildən nəşr olunur. Təsisçi: Bakı Dövlət Universiteti

30 dekabr 2020-ci il



BAKI UNIVERSİTETİ

MİLLİ TƏRƏQQİ ELM VƏ TƏHSİL OCAĞINDAN BAŞLAYIR

BDU-nun rektoru Universitet Elmi Şurasının adından Prezidentə müraciət ünvanlayıb

səh. 4

"Güclü Lider - Qüdrətli Azərbaycan!" mövzusunda dəyirmi masa keçirilib

səh. 4

Zəfər gətirən həmrəylik

səh. 6

"Azərbaycan Respublikası müasir geosiyasi sistemdə"

səh. 8

Beynəlxalq konfrans keçirilib

səh. 7

Hüquq fakültəsində "Milli Qəhrəmanlarımız - Mübariz İbrahimov" adlı disput keçirilib

səh. 8



Heydər Əliyev - tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət

→Səh.2



Hər bir azərbaycanlının prezidenti

→Səh.3



Professor Abuzər Xələfova həsr edilmiş elmi-praktik tədbir keçirilib

→Səh.4



Görkəmli jurnalist Nəsir İmanquliyevin anadan olmasının 109-cu ildönümüdür

→Səh.5



"Həyatda nə qazandımsa kitablara borcluyam"

→Səh.6

Qələbəyə həsr olunmuş Zəfər paradı



Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.

"Dəmir yumruq" əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradına Müdafiə

nazirinin müavini, "Zəfər" ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi baş tutub. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darıma- dağın etdiyi düşməndən ələ

keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunub. Hərbi orkestr "Azərbaycan fanfarası"nı ifa etdi.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanına raport verib.

Dövlət başçıları əsgərləri salamlayıblar.

Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa edib.



Akademik Yusif Məmmədəliyevin anadan olmasının 115-ci ildönümüdür

→Səh.5



BDU-nun Jurnalistika fakültəsinin tələbəsi Xudayara şeir həsr edib

→Səh.8

Hər bir xalqın tarixində onun taleyinə həlledici təsir göstərə bilən, adını həm milli, həm də bəşər tarixinə əbədi həkk etdirən, millətin əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərini qoruyub saxlamaqla və keçmişini yaşatmaqla onun gələcəyini müəyyənləşdirən dahi şəxsiyyətlər çox deyil. Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadıqlığı ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə bütün dünyada tanınan, millətini və dövlətini dünyaya tanıdan, bütün ömrünü yalnız və yalnız doğma xalqının xoşbəxt gələcəyi, ölkəsinin tərəqqisi, dövlətinin möhkəmlənməsi və rifahı uğrunda mübarizəyə həsr etmiş övladı var. Ulu Öndərimiz Heydər Əliyev məhz bu cür Vətən övladı olmuşdur.

Bəşər tarixində hər hansı bir vətəndaşın öz dövlətinin təmsalına çevrilməsi nadir hadisədir. Yer üzündə bu əlçatmaz zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə ilk olaraq Azərbaycan xalqının Ümummilli Lideri, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş Ulu Öndərimiz HEYDƏR ƏLİYEVİ xatırlayırıq. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu Öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hər zaman politoloqların, filosofların, tarixçilərin və müxəlif profilli tədqiqatçıların daim diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır. Ulu Öndər çıxışlarının birində deyirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiiyim Azərbaycana, Azərbaycana xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub".

Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük na-

Heydər Əliyev - tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət

Bəşər tarixində hər hansı bir vətəndaşın öz dövlətinin təmsalına çevrilməsi nadir hadisədir. Yer üzündə bu əlçatmaz zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.

liyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlilik süurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.

1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilməsi, ilk dəfə ölkəmizdə hakimiyyət sükənəsinə oturmaq iqtidarında olan Vətən oğlunun yüksəlməsi ilə Azərbaycanın həyatında həlledici və şərəfli bir mərhələnin başlanğıcını qoydu. Ulu Öndərin respublikaya böyük uzaqgörənliklə və müdrikəsinə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Heydər Əliyev hakimiyyətə gələndə qədər sovetlər birliyinin geridə qalan respublikalarından sayılan Azərbaycan çox qısa bir müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötmüş oldu. 1969-1982-ci illərdə respublikada milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı istehsalı 2,3 dəfə artdı, 250-dək yeni iri sənaye müəssisəsi yaradıldı və ölkənin sənaye potensialı əvvəlki 50 ildəki 2 dəfə üstələdi. Həmin illərdə 800 mindən çox yeni iş yerləri açıldı, ölkə əhalisinin sosial rifahı qat-qat yüksəldi.

Həmin dövrdə respublikanın elmi-texniki potensialında da əhəmiyyətli yüksəliş yaşandı: müxtəlif elm sahələri üzrə 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Artıq ötən əsrin 80-ci illərinin əvvəllərində ölkə xaricində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin hər zaman elm və təhsilə böyük önəm vermiş, Azərbaycan elm və təhsili onun xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. "Təhsil millətin gələcəyidir" deyən Heydər Əliyev BDU-nun məzunu olmağı ilə fəxr etdiyini dəfələrlə vurğulamışdır. Ulu Öndərin universitetdə təhsil illəri, habelə

sonralar bu elm və təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bir mərhələsini təşkil edir. BDU-nun ən böyük məzunu Azərbaycan xalqının xilaskarı Heydər Əliyevdir.

Ölkə rəhbərinin böyük uğurla həyata keçirdiyi möhtəşəm fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqın öz daxili iqtisadi imkanlarına və intellektual potensialına arxalanaraq özünü tam şəkildə idarə etmək iqtidarında olan iki respublikasından birinə çevrildi.

Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiyyətinə hərtərəfli zəmin yaratmış oldu. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərfələrlə yazılmışdır. Müstəqillik illərində Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, rifahın, tərəqqinin Azərbaycan modelini yaratdı, müstəqil Azərbaycan xarici siyasətdə etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, "dövlət-vətəndaş" birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrildi.

1993-2003-cü illəri əhatə edən hakimiyyət dövrü Ulu Öndərin dünyanın ən nadir şəxsiyyətlərindən, görkəmli siyasi xadimlərindən biri olduğunu növbəti dəfə nümayiş etdirdi. Heydər Əliyevin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyub, 1996-cı ildən etibarən yenidən dirçəliş mərhələsinə daxil oldu. 1996-2003-cü illərdə makroiqtisadi göstəricilər 2-3 dəfə artdı və ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. Bu dövrdə iqtisadiyyatna 20 milyard dollar investisiya qoyulan Azərbaycanda ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatların geniş vüsət alması və respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəlməyə başladı.



Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlılığı, iqtisadi qüdrət və güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil və səhiyyənin inkişafı, müasir ordu quruculuğu, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi Ümummilli Liderin başlıca strateji hədəflərinə çevrildi. Heydər Əliyevin Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımlar onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər oldu.

Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu.

Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərmişdir. Bunun ən bariz nümunələrindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir. Bu gün Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Xalqımız əmindir ki, əsas Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da, onun ideyaları və böyük

dühası əbədiyaşardır. Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir. Bu gün hər bir ölkə vətəndaşına bəlli olan bir həqiqət var: Ulu öndərimiz Heydər Əliyev həsəd aparılacaq bir zəngin, mənalı və şərəfli ömür yaşamışdır... Qısa zaman kəsiyində xalqımızın uzun əsrlər boyu uğrunda usanmadan çarpışdığı ən ümdə haqqını reallığa çevirmişdir: Azərbaycanı hər bir dövlət və millət üçün ən yüksək məqama – müstəqilliyə qovuşdurmuş, dövlətimizin dünya birliyində layiqli yerini bütün bəşəriyyətə nümayiş etdirmişdir.

Xalqımızın görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin keçdiyi ömür yolu bizim üçün zəngin həyat məktəbidir. Çünki o böyük insanın ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Biz o tarixi öyrənməli və bizdən sonra gələnlərə çatdırmalıyıq.

Əminik ki, bu gün daim Azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır, xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdur. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir. Bütün bunlara görə qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir və uca Yaradandan unudulmaz öndərinə qəni-qəni rəhmət diləyir!

**Elçin Babayev,
Bakı Dövlət Universitetinin
rektoru
"Xalq qəzeti",
12 dekabr 2020-ci il**

Hər bir xalqın tarixi inkişafına nəzər salsaq görərik ki, böyük uğurların əldə olunmasında, dünyada gedən intibah prosesində ölkələrin qabaqcıl pillələrdə qərarlaşmasında liderlərin rolu müstəsna və həlledicidir. Liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqın, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir.

Bu mənada Azərbaycan xalqı da çox xoşbəxtədir ki, ölkəmizə uzun müddət dünya siyasətinin fenomenini, bütün həyatını canından artıq sevdidi doğma xalqına həsr etmiş Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik etmişdir. Xalqımız həm də ona görə xoşbəxtədir ki, Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi prioritetlər, dövlətçiliyimizin hər tərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində illərdir ki, ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır.

2003-cü ilin prezident seçkiləri erəfəsində ulu öndər Heydər Əliyev sevimli xalqına etdiyi tarixi müraciətdə əminliklə demişdi: **“İnanıram ki, mənim axıra çatdıracağım tələkləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırıla bilər. Mən ona özüm qədər inanıram və göləyinizə böyük ümidlər bəsləyirəm”**. Müstəqil Azərbaycan dövlətinin qurucusunun bu yüksək etimadı rəhbərlik etdiyi illərdə ölkə həyatının bütün sahələrində özünü inamla, uğurla doğrultdu.

1993-2003-cü illər ulu öndər Heydər Əliyevin gerçəkləşdirdiyi müstəsna xilaskarlıq missiyası ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərfərlə yazılmışdır. 2003-cü ildən isə ölkəmiz Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi islahatlarla inkişafın və tərəqqinin yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilmiş, dünyada öz layiqli yerini tutmuşdur.

Müxtəlif sahələr üzrə geniş təhlil aparsaq, müşahidə edərək ki, son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi münasibətlərin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsində ki, hazırda ölkədə 50-dən çox siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı, yüzlərlə kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Əminliklə söyləmək olar ki, xalq-iqtidar birliyi, hakimiyyətin həyata keçirdiyi siyasətin hamılıqla dəstəklənməsi sayəsində bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik indeksinə görə Azərbaycan dünyada ilk yerlərdə qərarlaşmışdır.

Prezident İlham Əliyevin hakimiyyəti illərində, siyasi sferada olduğu kimi, iqtisadiyyat sahəsində də böyük uğurlar qazanılmışdır. Onun rəhbərliyi ilə son 17 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə bazar iqtisadiyyatına keçid prosesinin başa çatdırılması təmin edilmişdir. Bu dövrdə ÜDM-də özəl sektorun payı 80 faizi ötmüş, ölkədə makroiqtisadi sabitlik möhkəmlənmiş, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliyinə görə MDB məkanında birinci yerə yüksəlmişdir.



Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklərlə boyu keçdiyi inkişaf mərhələsinə sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olmuşdur. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda həyata keçirilən islahatlara yüksək qiymət vermişdir. Davos Dünya İqtisadi Forumunun hesablamaclarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşmışdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Ötən 17 ildə ölkədə 1,9 milyon yeni iş yeri açılmış, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılmışdır. İşsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5 faizə endirilmişdir.

Azərbaycan bu müddətdə nəqliyyat dəhlizlərində fəal iştirak etməklə, Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyaya birləşdirən Şərqi-Qərbi və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüş, Bakı-Tbilisi-Qars dəmir yolunun Bakıda rəsmi açılışı olmuşdur. Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları inşa edilmiş, 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolu istifadəyə verilmişdir.

Mədəni və təsərrüfat infrastrukturuna nəzər salsaq, görürük ki, son 17 ildə bu sahədə ardıcıl olaraq müxtəlif addımlar atılmışdır. Bu dövrdə 3 min 200-ə yaxın məktəb, 640-dan çox tibb müəssisəsi tikilmiş, yaxud əsaslı təmir edilmişdir. Yüzlərlə tarixi binada, muzey, teatr və kitabxanada geniş yenidənqurma işləri həyata keçirilmiş, ölkənin ali təhsil ocaqları təmir edilərək yeni avadanlıqlarla təchiz olunmuşdur. Xəzər dənizində ən böyük beynəlxalq dəniz-nəqliyyat qovşağı- Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlamışdır.

Prezident İlham Əliyev Azərbaycanda elm və təhsil sahələrinə də hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, bu qayğının, dövlət dəstəyinin sayəsində bir sıra mühüm layihələr, dövlət proqramları həyata keçirilmişdir. Artıq əminliklə söyləmək olar ki, elm və təhsil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixində imzaladığı sərəncamla hər il martın 27-i Azərbaycanda “Elm günü” kimi qeyd olunur.

Eyni zamanda vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə gənclərin təh-

Hər bir azərbaycanlının prezidenti

sil, karyera və inkişaf məsələlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi xüsusilə önəm daşmışdır. Bu məqsədlə 2005-2021-ci illəri əhatə edən 3 dövlət proqramı təsdiq edilmiş, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində yüzlərlə gənc xarici ölkələrin qabaqcıl tədris ocaqlarında təhsil almağa göndərilmişdir.

Ölkə gənclərinin elm, təhsil, mədəniyyət və digər sahələrə yönəlmiş layihələrin reallaşdırılmasına dəstək məqsədi ilə 2011-ci ildə Gənclər Fondu yaradılmış, 2013-cü ildə gənclər üçün Prezident mükafatı təsis edilmişdir. Dövlət başçısının fərmanı ilə gənclər üçün Prezident mükafatının təsis edilməsi və həmin sənəddə elm və təhsil sahəsinə 2 yer ayrılması dövlətin bu sahəyə olan diqqətinin bariz nümunəsidir.

Azərbaycan təhsilinin və elminin flaqmanı olan Bakı Dövlət Universiteti də hələ ötən əsrin 70-ci illərindən ulu öndərimiz Heydər Əliyevin, son 17 ildə isə möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Hər iki lider universitetin maddi-texniki bazasının möhkəmləndirilməsindən yeni tədris binalarının tikilməsinə, elmi potensialın gücləndirilməsindən tədris prosesinin innovativ metodlarla təşkilinə, mütəmadi olaraq alim əməyinin dövlət mükafatları ilə qiymətləndirilməsindən, hər bir əməkdaşın sosial rifah halının yaxşılaşdırılmasına qədər saysız-hesabsız işlərdə öz dəstəyini göstərmişlər.

2019-cu ildə 100 illiyini qeyd etmiş Bakı Dövlət Universitetində verilibən ən böyük dəyər isə Prezident İlham Əliyevin qiymətli töhfəsi olmuşdur. Ölkə başçısının 14 noyabr 2017-ci il tarixində imzaladığı sərəncamla universitetin yubileyi ölkə miqyasında, eləcə də xaricdə geniş şəkildə qeyd edilmişdir. Həmin tarixi sənəddə müsəlman Şərqi yəni tipli ilk ali məktəb kimi yaranan Bakı Dövlət Universitetinin keçdiyi şərəfli yol xüsusi qeyd edilmiş, onun ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların aparılmasında, ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki tarixi xidmətləri xüsusi vurğulanmışdır.

Universitet kollektivi ölkə rəhbərinin doğma ocağına, elm, təhsil mədəmimiz verdiyi bu ali dəyərin müsbət aurası ilə inamla öz fəaliyyətini davam etdirir. Universitetin 100 illik təntənəli yubiley mərasimindən cənab Prezidentin proqram xarakterli çıxışı isə hər birimizin qarşısında yeni məqsədlər qoymuş, strateji hədəflərimizi müəyyənləşdirmişdir. Bu gün universitet kollektivi həmin hədəflərə çatmaq üçün özmlə fəaliyyət göstərir.

Ölkə rəhbərinin gənclər siyasəti Azərbaycanın yeni nəsilləri üçün böyük stimül yaratmış, onların inkişaf, karyera imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” növbəti dövlət proqramının təsdiq edilməsi cəmiyyətimizdə gənclərin təşəbbüskarlığı, onların vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmlənməsi, maraqlarının genişlənməsi istiqamətində yeni imkanlar yaratmışdır. Ümumiyyətlə, cənab Prezidentin rəhbərliyi ilə aparılan çoxşaxəli islahatlar sayəsində gənclərin bütün sahələrdə fəallığı, bilikli gənclərin idarəetmədə yaxından iştirakı və mühüm vəzifələrə təyinatları ölkəmizdə gənclərə yüksək diqqət və etimadının bariz təzahürüdür.

2020-ci il Azərbaycan “Könüllülər ili” elan etməklə ölkə başçısı bu hərəkata böyük önəm və töhfə vermişdir. Könüllülük hərəkatının geniş vüsət alması cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarının təbliğində, gənclərin özünüinkişafının təmin olunmasında öz müsbət rolunu oynamaqdadır. Könüllülük bu gün gənclərimiz üçün vətənpərvərlik məktəbinə, öz xalqına, dövlətinə, millimənəvi dəyərlərə bağlılıq örnəyinə çevrilmişdir. 2012-ci ildə keçirilən Avroviziya mahnı müsabiqəsinin, 2015-ci ildə baş tutan I Avropa Oyunlarının, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının və Formula-1 Bakı Qran-Prisinin yüksək peşəkarlıqla təşkil edilməsi və minlərlə xarici vətəndaşın Azərbaycana səfəri ölkəmizin dünyaya tanınması istiqamətində atılmış ən uğurlu addımlardandır.

Prezident İlham Əliyevin balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkətinə üzv qəbul edilmişdir. 2019-cu ildən 2022-ci ilə qədər Azərbaycan Respublikası BMT-dən sonra ikinci ən böyük beynəlxalq platforma olan Qoşulmama Hərəkətinə sədrlik edir.

Ölkəmizin Türkdillili Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi tarixi hadisə hesab olunur ki, bu da Azərbaycanla Ermənistan arasında uzunmüddətli münaqişənin həllində xüsusi rol oynamışdır.

Dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan ən ciddi tədbirlər görmüş ölkələr sırasındadır. Koronavirusun ölkəmizdə yayılmasının qarşısını alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə səmərəli tədbirlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı bu bəla qarşı mübarizədə Azərbaycanın gördüyü tədbirləri dəfələrlə yüksək qiymətləndirmiş, bu sahədə nümunəvi ölkə adlandırılmışdır. Dövlət başçısının ilk gündən atdığı addımlar bütün strukturlar və eləcə də vətəndaşlar üçün nümunə olmuş, bu bəla ilə mübarizədə böyük motivasiya yaratmışdır. Azərbaycanda yeni modul tipli 10-a yaxın xəstəxana açılmışdır ki, bu da koronavirusla bağlı mübarizədə mövcud imkanları daha da gücləndirməyə xidmət edir.

Onu da xüsusi qeyd etmək vacibdir ki, Prezident İlham Əliyevin koronavirusla bağlı mübarizə tədbirləri, bu problemin həlli istiqamətində atdığı məqsədyönlü addımlar yalnız ölkəmizi deyil, bütün dünyanı əhatə etməkdədir. 2020-ci il iyul ayının 10-da məhz cənab İlham Əliyevin xüsusi təşəbbüsü ilə keçirilən BMT BA-nın xüsusi sessiyasında koronavirusla mübarizə tədbirləri, bu problemin həlli yolları dünya dövlətləri tərəfindən geniş şəkildə müzakirə edilmiş, koronavirusla mübarizənin daha effektiv, səmərəli hədəfləri müəyyənləşdirilmişdir.

Bu tədqiqətləyə təşəbbüsün məhz Azərbaycan Prezidenti tərəfindən irəli sürülməsi koronavirusla bütün dünyanı apardığı mübarizəyə, başəri həmrəyliyi dövlətimizin böyük töhfəsidir.

Bu humanist və mütərəqqi təklifin irəli sürülməsi bir daha sübut edir ki, cənab İlham Əliyev yalnız öz ölkəsi və region üçün deyil, bütün dünyanın taleyi üçün narahat olan, bütövlükdə, bəşəriyyətin gələcəyini düşünən və hər bir insanın xoşbəxtliyini arzulayan dünya miqyaslı bir liderdir.

Azərbaycanın şanlı tarixinə öz adını qızıl hərfərlə yazan Prezident İlham Əliyevin 17 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər hamımız mübarək Zəfərin təntənəsini yaşayırıq, bütövlüymüzün və birliyimizin sevincini bölüşürük. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Bununla yanaşı, döyüş meydanında öldürülən qələbə Ağdam, Kəlbəcər və Laçın rayonlarının şəhid vermədən işğaldan azad edilməsinə şərait yaratmış oldu.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında qəbul edilmiş üçtərəfli bəyanatla Ermənistan faktiki olaraq kapitulyasiyaya imza atmış, Azərbaycan qarşısında diz çökmüş oldu. Böyük fəxrə və qürur hissi ilə qeyd edirik ki, 44 günlük müharibə ərzində Azərbaycan regionda yeni siyasi realitə müəllifi kimi bir daha sübut etdi ki, ölkəmizlə heç zaman güc dilində danışmaq, ona hansısa şərtləri diqtə etmək qeyri-mümkündür.

2003-cü ildə ilk dəfə ölkə Prezidenti seçilərkən - “Mən hər bir azərbaycanlının Prezidenti olacağam,” - söyləyənlər cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi nəhəng işlərlə bir daha sübut etdi ki, birmənalı olaraq hər bir azərbaycanlının Prezidentidir. Onun müdrik rəhbərliyi ilə görülmüş işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlətimizə başçılıq etdiyi illər mühüm hadisələr, faktlar və rəqəmlərlə zəngindir. Bu illərin hər biri dövlətçilik tariximizin hər bir azərbaycanlıya qürur hissi yaşadan şanlı səhifələridir. Onları yaddaşımağımızda vəzifələdiklə ulu öndərimizin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamının hər birimizə örnək olduğunu bütün varlığımızla dərk edir və tam səmimiyyətlə və ən əza səslə deyirik: Həm də ona görə fəxr edirik ki, xalqımızın İlham Əliyev kimi qüdrətli, xarizmatik lideri var.

Əminlik ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya örnək olacaq səviyyədə xalq-iqtidar birliyinə nail olmuş, sülhün və əmin-amanlığın hökm sürdüyü məkana çevrilmiş, iqtisadi göstəricilərinə, vətəndaşlarının rifah halına görə günbəgün qüdrətlənən Azərbaycan dövləti yenidən başa çatmış Vətən müharibəsində qazandıqı şanlı Qələbənin ruhu və ovqatı ilə daha da qüdrətlənəcək, parlaq sabahlara, zəfərlərə daha özmlə, inamla addım atmaq.

Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin
rektoru
24 dekabr, “Xalq qəzeti”

BDU-nun rektoru Universitet Elmi Şurasının adından Prezidentə müraciət ünvanlayıb

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin yüksək idarəçiliyiniz, qətiyyətiniz və siyasi iradəiniz, xalq-iqtidar birliyi, şanlı Ordumuzun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində zəfər çaldıq. Mənfur düşmənin tapdığı altında qalan dedə-baba torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və biz qalib ölkənin qalib vətəndaşları kimi tarixi torpaqlarımıza, doğma Qarabağıma qayıdırdıq. Bütün dünya azərbaycanlılarının sevinc və coşqusuna səbəb olan bu tarixi zəfərin memarı, bu möhtəşəm nailiyyətləri qızıl hərflərlə Azərbaycan tarixinə yazan Sizsiniz, şanlı Ordumuzdur! Bu tarixi Qələbə xalqımızın həmrəyliyi, Cənab Ali Baş Komandanın dəmir yumruğu ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində mümkün oldu. Bu Qələbə bizim sarsılmaz birliyimizi, hərbi gücümüzü və mübarizlik əzmimizi bütün dünyaya nümayiş etdirdi.

Əzəli Azərbaycan torpağı olan Qarabağı bizə geri qaytaran, zəfər sevincini xalqımıza bəxş edən bu şanlı qələbəmiz üçün Sizə və müzəffər Ordumuza təşəkkür edirik. Biz çox sevincliyik ki, bizim milli kimliyimizi, qürurumuzu, xalqımızın iradəsini dünyaya sübut edən, başımızı uca, alnımızı açıq edən Sizin kimi məğrur rəhbərimiz var!

Sizin noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqımıza tarixi müraciətinizdə səsləndirdiyiniz "Əziz Şuşa, biz səni dirçəldəcəyik!" şüarı bütünlüklə Qarabağa, işğaldan azad edilən bütün torpaqlara həyatın qayıdacağı devizi kimi olduqca əzəmətli səslənir. Əminik ki, Sizin qətiyyətli siyasətinizlə işğaldan azad olunan torpaqlarımızı bir birlikdə dirçəldəcəyik. Qədirbilən xalqımız Vətən müharibəsindən sonra əzəli torpaqlarımızda quruculuq işlərində də Sizin ətrafınızda sıx birləşəcəkdir.

Ölkəmizin ən qədim və ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim heyəti və tələbələri də müəlləh əsgərlər kimi informasiya cəbhəsində mübarizə apardı, düşmənin təcavüzünə elmi səviyyədə qiymət verilməsi istiqamətində addımlar atdı. BDU-da

Azərbaycan Respublikasının İşğal altında olmuş ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair Kompleks Beynəlxalq Hesabatın hazırlanmasına, Vətən müharibəsi dövründə ölkədaxili və beynəlxalq medianın təhlilinin aparılması kimi layihələrə start verildi. İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində ekoloji problemlərin öyrənilməsi, faydalı qazıntı yataqlarının, qiymətli metal mədənlərinin talanması və s. aktual mövzularda akademik layihələrin formalaşdırılması üzərində işlər aparılır.

BDU-nun Elmi Şurası Universitetin elmi potensialını, elmi kadrlarının ixtisas profillərinin genişliyini nəzərə alaraq 2021-ci ildə BDU-da həyata keçiriləcək elm, tədqiqat işlərində Qarabağın tarixi, maddi-mədəniyyət abidələrinin, ekoloji problemlərinin, faydalı qazıntı yataqlarının öyrənilməsinin və s. prioritet hesab edilməsi haqqında qərar qəbul etmişdir.

Möhtərəm cənab Prezident, BDU-nun çoxminli professor-müəllim və tələbə kollektivi Sizə müraciət edərək doğma Qarabağ torpaqlarında quruculuq işlərində yaxından iştirak etmək arzusunda olduğumuzu bildiririk. Biz Tələbə Könüllülərdən ibarət Tələbə İnşaat, Tələbə Tədqiqatçılar dəstələri ilə quruculuq işlərinə, ekoloji tarazlığın bərpa olunmasına, qədim tarixi və mədəni abidələrin bərpasına və dünyada təbliğinə, fəaliyyət göstərəcək təhsil müəssisələrində tədris prosesinə kömək göstərməyə hazırıq.

Möhtərəm cənab Prezident, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağı bizə geri qaytardığınıza, bizə bəxş etdiyiniz bu şanlı qələbə üçün bir daha Sizə və müzəffər Ordumuza təşəkkür edirik. BDU ailəsi olaraq, biz həmişə yanınızdayıq və hər zaman əmrinizdəyik!

Qarabağ Azərbaycandır!

Bakı Dövlət Universitetinin Elmi Şurasının adından dərin hörmət və ehtiramla,

Babayev Elçin, rektor.

Azərbaycan Respublikası, Bakı şəhəri.

President.az, 18 dekabr.

Professor Abuzər Xələfova həsr edilmiş elmi-praktik tədbir keçirilib



gün görkəmli alimin anadan olmasının 89-cu və onun özünün iştirakı olmadan keçirilən ilk doğum günü olduğunu qeyd edərək, professor Abuzər Xələfovun hər zaman əməlləri,

26 dekabr Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə görkəmli kitabxanaşünas alim, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, "Şöhrət" və "Şərəf" ordenli Abuzər Xələfovun anadan olmasının 89-cu ildönümünə həsr edilmiş onlayn elmi-praktik seminar keçirilib. Fakültənin professor-müəllim heyətinin və tələbələrə iştirakı ilə keçirilən tədbirdə görkəmli alimin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı elmi-praktik seminarı açaraq bildirib ki, professor Abuzər Xələfov Azərbaycan ali kitabxanaçılıq təhsilinin inkişafında, yüksək ixtisaslı kitabxanaçı kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. O vurğulayıb ki, professor Abuzər Xələfovun xidmətləri Ulu Öndərimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dəfələrlə ən yüksək səviyyədə qiymətləndirilib, alim dövlət təltiflərinə, orden və medallara layiq görülüb. Bu

sanballı elmi yaradıcılığı ilə yaşadığını, Universitet rəhbərliyinin görkəmli alimin əziz xatirəsinə olan həssas münasibətini və ali hörmətini xüsusi vurğulayıb.

Sonra Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov "Abuzər Xələfov Azərbaycanda kitabxanaşünaslıq emi məktəbinin banisidir", BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova "Abuzər Xələfovun Bakı Dövlət Universitetinin Elmi Kitabxanasına töhfəsi", Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazımi "Abuzər Xələfov xatirələrində" mövzularında məruzə ediblər. Məruzələrdə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Digər çıxış edənlər professor Abuzər Xələfovun elmi-pedaqoji fəaliyyətindən və eyni zamanda onun parlaq şəxsiyyət kimi xarakterik xüsusiyyətlərindən, xeyirxah əməllərindən geniş şəkildə bəhs ediblər.

Sonda Abuzər Xələfovun ailəsi adından çıxış edən - görkəmli alimin oğlu Elçin Xələfov atasının xatirəsinə, elmi-pedaqoji fəaliyyətinə göstərilən diqqət və qayğıya görə Universitet rəhbərliyinə və elmi-praktik seminarın iştirakçılarına təşəkkürünü bildirib.

25 dekabr tarixində Bakı Dövlət Universitetində "Güclü Lider - Qüdrətli Azərbaycan!" mövzusunda onlayn dəyirmi masa keçirilib. Virtual tədbir iştirakçılarını salamlayan BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi Qələbəsindən bəhs edib. Ümummilli Lider, fenomenal şəxsiyyət Heydər Əliyevin xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxararaq müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun sağlam gələcəyinin etibarlı bünövrəsini yaratdığını qeyd edib. E.Babayev tariximizin ən böyük xilaskarlıq missiyasını isə "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" deyən Ulu Öndərin ideyalarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davam etdirdiyinə diqqət çəkib.

Rektor Vətən Müharibəsində qazanılan zəfərin ölkənin uğurlu

"Güclü Lider - Qüdrətli Azərbaycan!" mövzusunda dəyirmi masa keçirilib

inkişafının nəticəsi olduğunu vurğulayaraq Azərbaycanın bu möhtəşəm qələbəsini Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığından söz açıb. Bu qələbədə Bakı Dövlət Universitetinin tələbə və məzunlarının iştirakını da vurğulayaraq Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını, qazılarımızla fəxr etdiyini diqqətə çatdırıb.

Rektor Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə gənclərin təhsil, kareya və inkişaf məsələlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilməsini, ölkədə könüllük hərəkatına verilən dəstək və gənclərin elm, təhsil, mədəniyyət və digər sahələrə yönəlmiş layihələrinin reallaşdırılmasını ölkə gənclərinə göstərilən diqqət və qayğı nümunəsi kimi qiymətləndirib.

Milli Məclisin komitə sədri, BDU-nun kafedra müdiri Ziyafət Əsgərov "Beynəlxalq hüquq və Azərbaycanın möhtəşəm qələbəsi" mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Qələbəni bizə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli Ordumuz nəşib etdi. Ulu Öndərin "Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq" sözlərini xatırlayan natiqin sözlərinə görə, dövlət başçısının qətiyyətli addımları, xalqa müraciətləri ürəyi Azərbaycanla döyünən hər kəsdə böyük ruh yüksəkliyi yaratdı, hər kəsi səfərbər etdi.

Daha sonra Milli Məclisin komitə sədri, BDU-nun kafedra müdiri Hicran Hüseynova "Xalqın yenilməz sərkərdəsi", Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, BDU Himayəçilər Şurasının

üzvü Fərid Şəfiyev Azərbaycanın beynəlxalq əlaqələrinin, xarici siyasətinin uğurlarına dair, Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri Kamil Əliyeva "Tarixə fəateh sərkərdə kimi düşən prezident", Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Fərid Babayev "Azərbaycanın iqtisadi uğurları gələcək qələbələrə təyin edilməsindən söz açıb. Qeyd olunub ki, məhz İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan hazırda bütün sahələr üzrə dinamik inkişafın yeni mərhələsinə çatıb.

Onlayn dəyirmi masada Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti sayəsində əldə olunan qələbə və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik nitqləri səsləndirilib, ölkəmizin haqq savasının Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mərhələ kimi qiymətləndirilib.

"Microsoft Teams" platforması üzərindən təşkil olunmuş dəyirmi masaya 350-dən çox iştirakçı qatılıb.

22 dekabr Azərbaycanın görkəmli jurnalisti, tanınmış elm və ictimai xadim, Azərbaycan SSR əməkdar jurnalisti, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Nəsir İmanquliyevin anadan olmasının 109-cu ildönümüdür. Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan Əməkdar jurnalist, peşəkar redaktor, publisist və pedaqoq Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının və mədəniyyətinin inkişafına, peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir.

Nəsir İmanquliyev 22 dekabr 1911-ci ildə Bakıda anadan olmuşdur. 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirmiş, 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olmuşdur. Dövrü mətbuatda ilk yazıları tələbəlik illərində çap olunmağa başlamışdır. Tələbəlik illərindən başlayaraq, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səsi" qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdiri müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışmışdır. İkinci dünya müharibəsi zamanı 1942-ci ildə siyasi işçi kimi Kırım

Görkəmli jurnalist Nəsir İmanquliyevin anadan olmasının 109-cu ildönümüdür



cəbhəsinə göndərilmiş, orada "Vuruşan Kırım" qəzetinin məsul katibi kimi çalışmış, həmçinin hərbi hissədə tərcüməçi kimi xidmət etmişdir. Bir il sonra "Kommunist" qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə vətənpərvərlik mövzusunda həsr edilmiş bir çox məqalələri işıq üzünə görmüşdür.

Nəsir İmanquliyev 1947-ci ildən Bakı Dövlət Universitetində

pedaqoji fəaliyyətə başlamışdır. 1948-1950-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsilini iki il müvəffəqiyyətlə başa vurmuşdur. 1947-1998-ci illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, dosent, professor olmuşdur. O, respublika üçün gənc jurnalist kadrlarının hazırlanması işində fəal iştirak etmiş, bu iş öz

Nəsir İmanquliyev Azərbaycan milli mətbuatının inkişafı uğrunda yorulmadan qələm çalmış, milli ənənələrə bağlı orijinal bir jurnalistlik məktəbi yaratmışdır

əvəzsiz töhfəsini vermişdir. 1958-ci ildə Azərbaycanda yeni tipli "Bakı" və "Baku" (1953) axşam qəzetlərinin baş redaktoru təyin edilmişdir.

Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya verilişləri Komitəsi sədrinin birinci müavini vəzifələrində işləmişdir. 1976-cı ildə "Azərbaycan SSR Əməkdar mə-

dəniyyət işçisi", 1990-cı ildə "Əməkdar jurnalist" fəxri adlarına layiq görülmüşdür.

Professor Nəsir İmanquliyev 1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.

2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Azərbaycanda Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilmişdir.

Nəsir İmanquliyev Azərbaycan milli mətbuatının inkişafı uğrunda yorulmadan qələm çalmış, milli ənənələrə bağlı orijinal bir jurnalistlik məktəbi yaratmışdır. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynamışdır. O, "Radio proqramı", "Vətənin səsi", "Bakı" və "Baku" qəzetlərinin ideya rəhbəri-qurucusu, Bakı Dövlət Universitetinin professoru, görkəmli jurnalist, ictimai xadim kimi çoxsahəli fəaliyyətində, xalqa, vətənə, millətə əsl sədaqət nümunəsi göstərmişdir.


Akademik Yusif Məmmədəliyevin anadan olmasının 115-ci ildönümüdür

31 dekabr akademik, Azərbaycanın görkəmli elm xadimi, Bakı Dövlət Universitetinin rektoru Yusif Məmmədəliyevin anadan olmasının 115-ci ildönümüdür.

Məmmədəliyev Yusif Heydər oğlu 1905-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olmuşdur. 1926-cı ildə Azərbaycan Ali Pedaqoji institutunu bitirmişdir. 1928-1929-cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda və fəhlə fakültəsində müəllim işləmişdir.

1942-ci ildə kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkiləşdirilməsi və dealkiləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusu) və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olmuşdur. Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı yaradanlardan biri olmuşdur. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi elm xadiminin adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. M.Mirqasimov, M.Topçubaşov, S.Vurğun, İ.Şirokqorov, İ.Yesman, M.Hüseynovla bərabər, o, akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1951-1954-cü illərdə Azərbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954-1958 illərdə Bakı Dövlət Universitetinin rektoru olmuşdur.

Yusif Məmmədəliyevin əsas elmi



işləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbonditetraqlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.

Aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik algilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yarımaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir.

Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə

istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görülmüşdür. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur. O, SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə və başqa ölkələrdə çağırılan qurultay, kongres və simpoziumlarda respublikamızı dəfələrlə təmsil etmişdir.

Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınmışdır. Dünya şöhrətli Azərbaycanlı alim Yusif Məmmədəliyevin dünya elminə daha bir misilsiz töhfəsi strateji raketlər üçün 1950-ci ildə yaratdığı duru yanacaq - yüksək oktanlı benzin olmuşdur. Yerin ilk peyki, Qaqarının uçuşu - bütün bunlar Bakı nefti, Azərbaycanın neft kimyası məktəbinin yaradıcıları olan Y.Məmmədəliyevin elmdə qəhrəmanlığı və onun həmfikirələrinin fədakar əməyi sayəsində baş tutmuşdur.

Yusif Məmmədəliyev Lenin ordeni Qırmızı Əmək Bayrağı və Şərəf nişanı ordenləri təltif edilmişdir. 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.

Akademik Yusif Məmmədəliyev 1961-ci ildə Bakıda vəfat etmişdir.

Ali təhsilin flaqmanı sayılan Bakı Dövlət Universitetinin rektoru, nüfuzlu professoru olan Yusif Məmmədəliyevin işıqlı xatirəsi daim ehtiramla anılacaq, əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

BDU-nun müəllimləri elmi konfransda iştirak edib

Bakı Dövlət Universitetinin müəllimləri "Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində" mövzusunda onlayn respublika elmi konfransında iştirak edib. Konfrans Mərkəzi Elmi Kitabxanada təşkilatçılığı ilə baş tutub.


Elmi konfransı kitabxananın direktoru, professor Məmməd Əliyev açaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində xalqımızın yumruq kimi birləşərək həmrəylik nümayiş etdirdiyini söyləyib. M.Əliyev erməni faşizminin Azərbaycanın maddi və mənəvi irsini məhv etdiyini, tarixi abidələrimizin və məscidlərin dağıdıldığını diqqətə çatdırıb, bu həqiqətlərin ictimailəşdirilməsi baxımından konfransın əhəmiyyətini qeyd edib.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Nigar İsmayılova "Ermənistanın işğalına qədər Dağlıq Qarabağın kitabxanaları: statistika", Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Ələvət Allahverdiyev "Törədilən beynəlxalq cinayətlərə görə Ermənistanın siyasi və hərbi rəhbərliyinin mühakiməsini zəruri edən amillər" mövzusunda məruzə ilə çıxış ediblər. Çıxışlarda 30 ilə yaxın erməni işğalının Qarabağ və onun ətrafındakı rayonlarda mövcud olmuş kitabxanalardan da yan keçmədiyi və vandalizm faktları statistik rəqəmlərlə qeyd edilib, müharibə cinayətlərində iştirak edən Ermənistan siyasi və hərbi rəhbərliyinin mühakimə olunması hüquqi kontekstdə təhlil olunub.

Eyni zamanda işğalaqədərki kitabxana sistemi və işğaldan sonra məhv edilmiş kitab nüsxələrinin sayı, Azərbaycanın kitabxana-informasiya sahəsinə vurulan zərər iştirakçıların diqqətinə çatdırılıb.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

"Həyatda nə qazandımsa kitablara borcluyam"



Yusif Heydər oğlu Məmmədliyəv. BDU-nun on dördüncü rektoru olan Yusif müəllim 1954-1958-ci illərdə universitetə rəhbərlik edib. "Həyatda yaxşı nə qazandımsa, kitablara borcluyam" söyləyən Yusif Məmmədliyəv Ordubadda Heydər kişinin ailəsində dünyaya göz açıb. 1905-ci ilin sonuncu günü Tanrı bu sadə, kasıb ailəyə bir oğul bəxş edib. İllər sonra bu oğlun xoş sorağına bir ev yox, bir el sevindi.

...Yusif ilk təhsilini Ordubadda mollaxanada alıb. Onun 13-yaşı olanda ailə Təbrizə köçməli olub. 1918-ci ildə ermənilər qəfil Naxçıvana hücum edirlər. Heydər kişi ailəsini ara sakitləşənə kimi Arzun o tayına keçirməyi qərara alır. Çayı keçərkən faciə baş verir. Ailənin böyük oğlu İlyas sadə boğulub ölür. Bu hadisə Yusifi bərk sarsıdır. O, tək qardaşını yox, həm də yaxın dostunu itirir. İlyas çox savadlı oğlan idi, bir neçə dil bilirdi. Yusif yazıb-oxumağı mollaxanadan çox qardaşı İlyasdan öyrənmişdi. Qardaşının yoxluğu ilə barışa bilməyən Yusif ömrü boyu bu faciənin acısını unuda bilmir...

1920-ci ildə Yusif kənd müəllimi işləyirdi. Yaxşı təhsil almaq, bilikli, savadlı olmaq arzusu ilə 1923-cü ildə Bakıya gəlir və Azərbaycan Ali Pedaqoji İnstitutunun təbiət şöbəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra öz istəyi ilə əvvəl Gəncə Pedaqoji məktəbində, sonra isə Yerevan Pedaqoji texnikumunda dərslər deyir. Amma bunlar Yusifi qane etmirdi. Elmdə daha böyük nailiyyətlərə sahib olmaq istəyi onu rahat buraxmırdı. Odu ki, yenidən oxumağa qərar verir. Bu dəfə Moskvaya gedir. 1929-cu ildə MDU-nun kimya fakültəsinin tələbəsi olmaq şərəfinə nail olur. Yusif tez bir zamanda universitetin ən istedadlı, nizam-intizamlı tələbəsi kimi tanınır. Universiteti əla qiymətlərlə başa vuran Yusif ilk olaraq Moskvada kimya zavodunda işə başlayır.

Amma onun arzusu elmdə öyrəndiklərini öz vətəninə həyata keçirmək idi. Ona görə Vətənə qayıdır və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzvi-kimya kafedrasında işə başlayır. Bununla da gənc ixtiraçı ömrünününün elmi kəşflərə həsr edir. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması onu saatlarla, günlərlə laboratoriyalarda yeni kəşflərin aparılmasına vadar edir. Müharibənin qızğın çağında 1942-ci ilin sentyabrında Yusif müəllim "Aromatik karbohidrogenlərin alkiləşdirilməsi və alkilsizləşdirilməsi yolu ilə tolyolun sintezi" mövzusunda doktorluq dissertasiyasını çox uğurla müdafiə edir. Bütün elmi ictimaiyyətin diqqətini cəlb edən bu uğurlu işin təbliğinə Moskva qəzetləri səhifələrində geniş yer ayırır. O zaman ölkənin məşhur qəzetlərindən biri olan "İzvestiya" yazırdı: "Müharibə ilə sıx və möhkəm bağlı olan alimin bu işinin arxasında düşməyə zərər

dayanır". Qəzet haqlı idi. Çünki gənc alim Y.Məmmədliyəv alkilsizləşdirmə və alkilsizləşdirmə reaksiyasından istifadə edərək sintezin elə orijinal metodlarını işləyib hazırlamışdır ki, bunlar istər yüksək oktanlı aviasiya yanacaqlarının, istərsə də trotil hazırlanması üçün zəruri, əsas xammal olan tolyolun istehsalını xeyli artırmağa imkan verir. Y.Məmmədliyəv ilk dəfə neft işində elə yeni kimyəvi proseslər tərtib etmişdir ki, bunlar nöinki əsas məhsulun istehsalını xeyli artırmağa, həm də neftayırmanın daha da inkişaf etdirilməsi perspektivini hazırlamağa imkan yaratmışdır. Elə bu böyük uğuruna görə Y.Məmmədliyəv 1942-ci ildə həm də professor adına layiq görülür.

Gənc professor alkilsizləşdirmə reaksiyalarını tətbiq etməklə neft sənayesinin inkişafında yeni istiqamətin əsasını qoydu. Yusif müəllim ixtiralarını yalnız laboratoriyalarda təcrübədən keçirməklə kifayətlənmirdi. O bilirdi ki, bunlar həm keyfiyyətə, həm də kəmiyyətə çox böyük sərəf verəcəkdir. Ona görə də 1943-cü ildə Azərbaycan trestinin 4 nömrəli zavodunda ilk sınağını həyata keçirir. Alkibenzinin sintezi üzrə təkcə bir prosesin tətbiqi 1943-cü ilin ötən dövründə əlavə olaraq 10000 tona qədər yüksək keyfiyyətli aviasiya benzini istehsal etməyə imkan vermişdi. Bu böyük uğur dünya alimləri tərəfindən də yaxşı qarşılanır. Y.Məmmədliyəvin işləri neft sənayesi qarşısında geniş perspektivlər açır və cəsarətlə demək olar ki, yüksək keyfiyyətli aviasiya benzini və tolyol istehsalında əsl çevrilişidir.

Bu ixtiralar istehsalatda böyük iqtisadi sərəfə verdiyi üçün 1944-cü ildə o zamanın ən böyük mükafatına - Stalin mükafatına və 1945-ci ildə isə SSRİ Dövlət Mükafatına layiq görülür. Bundan sonra Bakıda alkibenzol istehsalı zavodu tikilir və zavod Y.Məmmədliyəvin metodu ilə işləyir. Y.Məmmədliyəvin bu uğurları Azərbaycanda Neft Kimyası Məktəbinin əsasının qoyulmasına səbəb olur. 1945-ci ildə elmin ən yüksək adına - Azərbaycan SSR EA akademiki adına layiq görülən Y.Məmmədliyəv 1947-ci ildə Azərbaycan EA-nın prezidenti seçilir. Artıq 1950-ci illərdə Y.Məmmədliyəvin elmi ixtiralarının şöhrəti Azərbaycanın sərhədlərindən çox-çox uzaqlara da yayılmışdır.

Y.Məmmədliyəv 1954-1958-ci illərdə BDU-ya rəhbərlik edib. O, rektor olduğu illərdə BDU-da bir çox nailiyyətlərə imza atıb. 1955-1956-cı ildə rektor-

luq bütün ixtisaslar üzrə yeni tədris planları aldı və bütün fakültələrin ilk 3 kursu bu planlar üzrə fəaliyyət göstərməyə başladı. 1956-1957-ci ildə tədris prosesində növbəti dəyişikliklər edildi; bəzə mühazirələr artırıldı, bir sıra kursların təkrar edilməsi aradan qaldırıldı və s. Bu dəyişikliklər tədrisin keyfiyyətini bir qədər yaxşılaşdırmağa imkan verdi.

BDU-nu daha çox elm mərkəzinə çevirmək niyyətində olan Y.Məmmədliyəv geniş elmi işlər aparmaq və yüksək dərəcəli mütəxəssislər hazırlamaq üçün kafedra və laboratoriyaların müasir avadanlıqlarla təchiz edilməsinə nail oldu. "Zamanın tələb"lərindən bir qədər yayınmağa can atan rektor siyasi elmlərin tədrisinə nisbətən "göz yumdu". 1955-1956-cı ildə marksizm-leninizmin əsasları kafedrası Sovet İttifaqı Kommunist Partiyası tarixi kafedrası adlanmağa başladı. Marksizmlenin nəzəriyyəsinin tədrisi (daha doğrusu, siyasi rejimin hökmranlığının təbliği, yəni "sevimli" liderə kor-koranə pərəstiş) bir qədər (1930-cu illərdən 1950-ci ilin ilk illərinə qədər) nisbətən arxa plana keçdi. 1930-cu illərin ortalarından başlanan "ümumbəşəri "əxlaq" normaları" ölkəmizdə heyrətamiz şəkildə təbliğ edilməyə başladı. "Stalinçilik ləyaqətsizlik normaları", yəni "bir-birindən xəbərcilik etmək nöinki normal hal sayılırdı, hətta sadıqlıq və vətənpərvərliklə təy tutulurdu". Bu "sadiqlıq" ölkəmizdə 1960-cı illərdən sonra davam etsə də, artıq "kəsəri" zəifləyirdi.

Yusif müəllim BDU-ya rəhbərlik etdiyi bu qısa zamanda universitetin "Elmi əsərləri"nin çapına nail olmuş və yeni korpusun inşasına başlamışdı". 1958-ci ilin ortalarından BDU rəhbərliyindən uzaqlaşdırılan Y.Məmmədliyəv yenidən Azərbaycan EA-nın prezidenti və SSRİ EA-nın müxbir üzvü seçilir. İxtiraçı alim Akademiyani həqiqi elmi mərkəzə çevirmək üçün yenidən vərə qüvvəsi ilə işə başlayır və buna nail də olur. SSRİ-nin və Azərbaycanın Ali Sovetinə Deputat seçilən görkəmli akademik "Lenin" ordeni və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunub. Azərbaycanın Əməkdar Elm Xadimi kimi fəxri adı daşıyan Yusif müəllim bu gün qəlbimizdə də, yaddaşımızda da bütün bu uğurlarından ucada duran xeyirxah insan, vətənpərvər ziyalı kimi qalır.

*Qərənfil Dünyaminqızı,
Milli mətbuat tarixi kafedrası,
dosent*

1989

-cu il dekabrın 31-də Araz çayı boyu SSRİ-İran sərhəd xəttinin sökülməsi, cənublu qardaşlarımızla birləşmək cəhdi, xalqın azadlıq arzusunun təzahürü həmrəylik gününün əsasını qoydu. Həmvətənlərimizin birliyi nəticəsində Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurasının 1991-ci il 25 dekabr tarixli qərarı ilə dekabrın 31-i "Dünya azərbaycanlılarının həmrəyliyi günü" kimi qeyd edildi. Zaman keçdikcə həmrəylik ideyası ictimai təşəbbüslərdən, arzulardan əməli işə çevrilib dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə yüksəldi. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsas qoyulan bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, vətənə bağlılıq ideyaları təşkil edir. İstiqlaliyyət təkcə Şimali Azərbaycan deyil, dünya azərbaycanlılarının həyatında böyük tarixi hadisə oldu. Onlar etiraf edir ki, Azərbaycanın istiqaliliyyətindən sonra özlərinə inamı artmış, üz tutmağa yurdu, ünvanı, vətəninin var olması səadətini yaşamışlar.

Dövlətin gücü onun iqtisadi, hərbi qüdrəti ilə bərabər, həm də sıx birliyi ilə ölçülür. Harada yaşamasından asılı olmayaraq milli birlik və həmrəylik ideyaları bizi düşüncəmizə hakim kəsildi, mənəvi dəyərlərin qorunmasında da həmrəylik nümayiş etdirdik. Dünyada yeni il kimi qeyd edilən 31 dekabr Azərbaycan üçün həmrəylik soraqlı, azadlıq arzulu, həmvətənlərimizlə qovuşmaq ünvanlı yeni günün, yeni ilin, yeni həyatın başlanğıcı oldu. Xalqımız sözündə, əməlində həmrəy olub vətənə naminə çalışıb böyük uğurlar qazandı, ordu dövlət vəhdətini, milli birliyini, iqtisadiyyatını gücləndirib Qarabağımızı işğaldan azad etdi. Xalqımız məhəbbətlə sevdiyi vətəni zəfərlə azad edib səadətə qovuşdu. Noyabrın 10-u qeyd etdiyimiz böyük zəfər Qarabağımızın işğaldan azad olunması kimi tariximizə qızıl həflərlə yazıldı. Lakin noyabrın 10-u qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü olduğundan Şuşanın azad olduğu 8 noyabrı hər il zəfər bayramımız kimi qeyd edəcəyik.

Sentyabrın 27-si başlayıb 44 gün davam edən haqq savaşımızda oktyabrın 3-ü Suqovuşan, 4-ü Cəbrayıl, 17-si Füzuli, 20-si Zəngilan, 25-i Qubadlı, noyabrın 8-i Qarabağın döyünən ürəyi, mədəniyyət incisi Şuşa, 20-si narahat ruhların rahatlıq tapdığı, zəfər tariximizə qızıl həflərlə yazılan, I Qarabağ müharibəsində ən çox şəhid verən Ağdam, 25 noyabr qızıl, civə, mis yataqları, mineral sularla zəngin Kəlbəcər, 1 dekabr qartal yuvası, su səltə-

Zəfər gətirən həmrəylik

nəti, hər daşında bir sirr yatan Laçın azadlığına qovuşdu. Artıq onların işğal deyil, qayıdış tarixini qeyd edəcəyik.

Müzəffər ordumuz Qarabağı azad etməklə xalqa zəfər səadətini yaşatdı. Ömür payını vətən, gələcək nəsillər naminə fəda edən şəhidlərimiz insanın ən böyük məğlubiyyəti olan ölümə qalib gəldilər. Xalq şəhid övladını qəlbində, yaddaşında yaşadır. Qəhrəmanımız zəfər tariximizə adını əbədi yazan, yenilməzlik simvolumuz olan şəhidlərimiz, qazilərimiz, müzəffər Azərbaycan əsgərləridir! Mübarizimiz, Fəridimiz, Poladımız igidlərimizə nümunə oldu. Qəhrəmanlıqlar göstərən Kamil Səfərli, Cavid Səhratov, Mehman Qəmbərov, Orxan Əliyev, Xudayar Yusifzadə, Müşfiq Abbasov, Xəyal Yusifzadə, Sübhan Cəbrayıl, Nicat Atayev, Elvin Kazımov, Məhəmməd İsmayılzadə kimi şəhidlərimiz, Vüqar Səfərov, Asif Məmmədli, Nəcməddin Mehtiyev, Ehtiram Məmmədov, Tural Məmmədov, İbrahim Zeynalov, Bədir Süleymanov kimi qazilərimiz, adları səhifələrə sığmayan, qəlbimizə, yaddaşımıza, tariximizə yazılan igidlərimizin hər biri ilə fəxr edirik. Kimi yalarımızı sarımaqla, kimi duaları ilə, kimi şənini nəğmələr oxumaqla, kimi haqlarında bəhs etməklə, Səməyə nənə plov bişirib görüşlərinə getməklə, analar övladının şəhidliyini məğrurcasına qarşılamaqla, Səkinə ana oğlu Cavidin tabutunu baş tacı edib çiyində son mənzilə aparmaqla vətənin xidmətində oldu. Vətənə ən böyük xidməti isə sən göstərdin, Azərbaycan əsgəri! Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə Azadlıq meydanında keçirilən möhtəşəm hərbi parad ordumuzun qüdrətini bir daha əks etdirdi.

Sizi həmrəylik günü, birliyin bizə bəxş etdiyi tarixi qələbə münasibəti ilə təbrik edir, hər biri bir qəhrəmanlıq dastanı olan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə sağlamlıq, müzəffər əsgərlərimizə uğur arzulayırıq. Allahın köməyi, sərkərdə iradəsi, əsgər rəşadəti və xalqın birliyi bizi qalib etdi. Bu zəfəri bizə yaşatdığına görə rəbbimizə şükranlıq, sərkərdə və müzəffər əsgərlərimizə təşəkkürümüz sonsuzdur.

Sarsılmaz birliyin və qalibiyyətin daimi, zəfərin əbədi olsun, Azərbaycan!

*Dadaşova İlahə,
Filologiya üzrə
fəlsəfə doktoru*

GÖRKƏMLİ TARİXÇİ ALİMİMİZ VƏ BÖYÜK MÜƏLLİMİMİZ SÜLEYMAN ƏLİYARLI

2020-ci ilin dekabr ayının 18-də 90 yaşını tamam

olan, yaşadığı 83 illik ömrünün 60 ilə yaxınını Azərbaycan xalqının tarixinin öyrənilməsinə həsr etmiş görkəmli tarixçimiz, Azərbaycan tarixi kafedrasının professoru Süleyman Sərdar oğlu Əliyərli 1930-cu il dekabr ayının 18-də Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. 1948-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olan S.Əliyərli 1949-cu ildə Moskva Dövlət Universitetinə köçürülmüş və 1954-cü ildə həmin Universitetin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutuna işləməyə göndərilən S.Əliyərli 1954-56-cı illərdə burada kiçik elmi işçi və elmi katib vəzifəsində çalışmışdır. 1956-59-cu illərdə həmin institutda aspiranturada oxuyan S.Əliyərli 1962-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. S.Əliyərli 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan tarixi kafedrası"na müəllim vəzifəsinə dəvət alandan sonra bütün ömrünü bu təhsil ocağı ilə bağlamışdır. O, 1965-ci ildə burada dosent elmi adını almış, 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 1980-ci ildə professor elmi adını almışdır. S.Əliyərli 1978-ci ildən 2001-ci ilə qədər "Azərbaycan tarixi kafedrası"nın müdiri vəzifəsində çalışmışdır. Tarix elmi sahəsində qazandığı böyük elmi uğurlara görə S.Əliyərli 1990-cı ildə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi kimi yüksək ada layiq görülmüşdür.

S.Əliyərli Azərbaycanın sayı çox olmayan elə alimlər cərgəsinə daxildir ki, o, 55 illik əmək fəaliyyəti dövründə çox məhsuldar işləmiş və 150-dən çox elmi əsər, 7 monoqrafiya, 8 kitab, dərslik və dərs vəsaiti yazaraq çap etdirmişdir.

S.Əliyərli elmi-pedaqoji fəaliyyətində Azərbaycan tarixi üzrə dərslik və dərs vəsaitlərinin hazırlanması mühüm yer tutmuşdur. Bu baxımdan 1989 və 2007-ci ildə onun elmi redaktəsi ilə çapdan çıxmış "Azərbaycan tarixi üzrə qaynaqlar" adlanan mənbələr toplusunu və 1996-cı və 2009-cu ildə müəlliflər kollektivi ilə birlikdə hazırlayıb Azərbaycan və rus dilində çap etdirdiyi "Azərbaycan tarixi". "Uzaq keçmişdən 1870-ci illərə qədər" adlı dərsliyi xüsusi qeyd etmək lazımdır. Bu iri həcmli və sanballı kitab öz orijinallığı və yeni elmi konsepsiyası ilə seçilməklə ali təhsilimizdə Azərbaycan tarixi üzrə dərslik probleminin həllində mühüm rol oynamış və indi də oynamaq-

Alimin 90 illik yubileyinə həsr olunur

da davam edir.

S.Əliyərli Azərbaycan tarixi üzrə elmi kadrların hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərmişdir. Onun elmi rəhbərliyi altında 3 nəfər doktorluq və 18 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Görkəmli elm xadimi S.Əliyərli Azərbaycanda tarix sahəsində elmi məktəbi olan nadir alimlərdən biridir. 1978-ci ildən 2001-ci ilə qədər başçılıq etdiyi Azərbaycan tarixi kafedrasının əsas elmi istiqamətlərini müəyyənləşdirərək Süleyman Əliyərli tariximizin taleyüklü və aktual məsələlərinin, xüsusilə SSRİ rəhbərliyinin təzyiqi ilə Azərbaycan xalqının tarixinin daha çox təhriflərə məruz qalmış problemlərinin araşdırılmasını ön plana çəkmişdir. Azərbaycan xalqının soykökü ilə bağlı düzgün elmi konsepsiyanın işlənilməsi, epik abidələrin tarixi mənbə kimi öyrənilməsi, Səfəvi dövlətinin etnik kimliyi məsələsinin elmi əsaslarla müəyyənləşdirilməsi, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı və bu işğalın iqtisadi, siyasi nəticələrinin yenidən tədqiq edilməsi, Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı ilə bağlı konsepsiyanın dəqiqləşdirilməsi kimi aktual və vacib problemlərin araşdırılmasını təmin etmək üçün professor S.S.Əliyərli rəhbərliyi altında sərəştəli və savadlı elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirilmiş və kafedrada yüksək elmi vəzifələrin öhdəsindən gələ bilən güclü kadr potensialı yaradılmışdır. Keçən əsrin 70-90-cı illərində formalaşan bu elmi məktəb hal-hazırda Azərbaycan tarixi kafedrasında (təbiət fakültələri üzrə), Bakı Dövlət Universitetində və müxtəlif elmi - tədqiqat institutlarında çalışan mütəxəssislər tərəfindən davam etdirilir.

S.Əliyərli bir vətənpərvər alim kimi 1988-ci ildən başlayaraq Qarabağ həqiqətlərini dünya ictimai fikrinə və elm ictimaiyyətinə çatdırılması sahəsində xalqımıza əvəzsiz xidmətlər göstərmişdir.

S.Əliyərli 1964-cü ildən indiyədək 15-dən çox respublika və beynəlxalq miqyaslı elmi konfrans, simpozium və seminarlarda iştirak etmişdir. O, Moskva, Dnepropetrovsk, İstanbul, Ankara, Konya, Şimali Kiprdə keçirilən beynəlxalq miqyaslı elmi toplantılarda Azərbaycan tarixinin ön mühüm problemləri üzrə dəyərli çıxışlar edərək, Azərbaycan elminə beynəlxalq nüfuz qazandırmış və dünya elmi ictimaiyyətində tarixi gerçəklərimiz haqqında düzgün təsəvvür yaratmağa çalışmışdır.

S.Əliyərli onlarla elmi əsər və mə-

qalələri xarici ölkələrdə (Rusiya, Türkiyə, ABŞ, İngiltərə, Almaniya, Şimali Kipr) müxtəlif dillərdə çap olunmuşdur ki, bu da onun elmi fəaliyyətinin beynəlxalq miqyasda tanınması deməkdir. Bu böyük alim Azərbaycan və Türkiyə tarixi ilə bağlı çox dəyərli araşdırmalarına görə 2000-ci ildə Türk Tarix Qurumunun fəxri üzvü seçilmişdir. Türkçə və ingiliscə 2002-ci ildə çap olunan 26 cildlik "Türklər" adlı ensiklopedik kitabın redaksiya heyətinin üzvü və müəlliflərindən biri olmuşdur.

S.Əliyərli 1989-cu ildən 2000-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisi yanında Yer adları (Toponimiya) Komissiyasına sədrlik etmişdir. S.Əliyərli Komissiyaya sədrlik etdiyi dövrdə baş vermiş şahidi olduğum maraqlı bir hadisə haqqında sizə danışmaq istəyirəm. Kommunist dövlət xadimlərindən biri olan Jdanovun adını daşıyan rayonun necə adlandırılması ilə bağlı müzakirələr gedərkən komissiyaya rayon əhalisindən çoxlu sayda təkliflər daxil olmuşdu. Süleyman müəllimin çoxlu sayda həmyerlisi hər gün kafedraya gəlib gədir və təkliflərini ona bildirdilər. Rayonun necə adlanması ilə bağlı üç təklif var idi: Aran, Milabad və həmin bölgədən olan Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyevin adını əbədiləşdirmək üçün Sərdarabad. Süleyman müəllim bütün müraciətləri diqqətlə nəzərdən keçirib, gələn qonaqları çox hörmətlə yola salıb, mənim yanımda aşağıdakıları söylədi: "bu şəhərin özünün tarixi adı var - Beyləqan", elə belə də adlandırıldı.

Qeyd etmək lazımdır ki, Bakı Dövlət Universitetinin 85 illik yubileyi ilə bağlı çapa hazırlanmış kitablarda professor Süleyman Əliyərli Azərbaycan tarix elmi sahəsində əldə etdiyi uğurlar, onun böyük elmi araşdırmaları, ən əsası isə onun yaratdığı elmi məktəbin fəaliyyəti haqqında geniş məlumat verilmişdir.

Professor Süleyman Əliyərli Xəzər Universitetinin təşkil etdiyi "Elm və sənət" məclisinin daimi iştirakçılarından biri olmaqla, Azərbaycan tarixinin çox mühüm və taleyüklü problemləri haqqında məruzələrlə çıxış edirdi.

Artıq yeddi ildir ki, böyük tarixçi alim Süleyman Əliyərli sıralarımızda olmasa da, alimlərimiz və ziyalılarımız hələ uzun müddət onun sanballı elmi əsərlərindən bəhrələnməyə bilərlər.

Mehman Abdullayev

Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri

30 illik həsrətin sonu

Qarabağ - 30 il sandıqda saxladığı açarları çıxardan ananın ümidi ilə iki oğlunun da tabutunu qarşılayan ananın ağrısı arasındakı uçurumdur. Hər bir azərbaycanlının qəlbində dərin və ağır bir iz qoydu Qarabağ. 30 il ərzində Azərbaycanın qəlbini olan Qarabağın adı deyildi, unudulmadı, hər zaman həmişə hər bir qarabağlı o günlərə qayıtdı. Yurdundan, yerindən didərgin düşmüş anaların fəryadı, uşaqların qorxusu, nənə-babalarını göz yaşları qəlbimizə dağ çəkdi, hər zaman xatırlandı. 30 il ərzində bir an olsun yaddan çıxmıdı Qarabağ. Əksinə qan yaddaşımıza çevrildi. Unudulmadı Qarabağ, çünki vətənin bir parçası idi, Vətən idi Qarabağ.

Bugün yaşananlara diqqət yetirsək, elə bunu demək tam yerinə düşər; O torpaqları görmədən, orada yaşamayan amma Qarabağa tükənəməz sevgisi olan uşaqlar, gənclər...Elə buna görə də, bugün torpaqlarımız uğrunda igidlərimiz döyüşməyə qəlbində qorxu hissi olmadan gedir. Onlar qəlblərində vətən sevgisi ilə vuruşurlar. "HƏR ŞEY VƏTƏN ÜÇÜN!" "VƏTƏN BÖLÜNMƏZ" deyib irəli gedən azərbaycanlı qəhrəmanları var Qarabağın.

Azərbaycanda yaşayan bütün millətin nümayəndələri Qarabağ uğrunda canını verməyə hazırdır. Vətən yetişdirdiyi igid oğulları ilə fəxr edir. Vətənə olan sevgisindən şəhidlik zirvəsinə ucalan oğulları ilə, ölümü gözə alıb geriye dönməyən oğulları ilə.. Çünki "Torpaq qanla qarışırsa Vətən olar".

Burdan balasını qurban verən analara, qürurlu atalara, yoldaşını itirmiş qadınlara, o şəhid balalarına və ölməz şəhidlərə səslənirəm haqqımızı halal edin. Bu millət sizi heç zaman unutmayacaq! Bu xalq sizin etdiyiniz qəhrəmanlıqları unutmayacaq! Unutmayacaq! Bu gün mən bir Azərbaycan vətəndaşı olaraq bizi qorumaq uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm..

Rəşadətli Azərbaycan ordusuna isə minnətdarlığımı bildirirəm. Bizə birliyi, mübarizəni siz öyrətdiz.. Siz bizə əlverişlilik, başıdiklik götirdiniz. Siz Azərbaycanlı olmağın fəxrini yaşatdız. Haqqımızı ödəyər bilmərik!

Hər birimiz bu gözəl baxçalara çatmaq üçün tikanlı yollardan keçdik. Qanında Azərbaycanlı qanı axan hər bir vətəndaş inamla, səbrlə, dözümlə qələbəni gözlədi. Hər kəs əlindən gələninə ən yaxşısını etməyə çalışdı, qəhrəmanlığımıza yardımçı edildi, vətənpərvər musiqilərlə igidlərimizə ruh yüksəkliyi bəxş edildi. Qəlbini, məhəməti, vətən eşqi dünyadan daha böyükdü millətimin. İndi hər bir Azərbaycanlının nəbz tarixi zəfərlə döyünür. O zəfər ki, bizi Qarabağa qovuşdurdu! O zəfər ki, şəhidlərimizin qanı yerdə qalmadı! O zəfər ki, dünyanın hər yerində "QARABAĞ AZƏRBAYCANDIR!" deyilir! O zəfər ki, üçrəngli bayrağımızı ən yüksəklərə qaldırdı! Bu qürur izah olunmaz bir hisdir! Bu hissi isə sadəcə yaşayanlar bilər! Mən özümü çox xoşbəxt hiss edirəm ki, bu qələbə sevincini yaşamaq, bu tarixi zəfərin şahidi olmaq mənə də nəsib oldu. Mən gələcəyin jurnalisti olaraq, o torpaqlara ayaq basacağım üçün özümü çox şanslı hiss edirəm.

Bu gün mən fəxr edirəm ki, belə bir dövlətdə yaşayıram, belə bir millətim var, uzaqgörən, dediyindən dönməyən Ali Baş Komandanımız, dövlət başçımız var. O bütün dünyaya Azərbaycan ordusunun gücünü göstərdi və dünya buna şahid oldu. Dünya onun güclü siyasəti qarşısında susdu. Bu gün bizi müdafiə edən dövlətlər çoxdur, bu da Ulu Öndər Heydər Əliyevin siyasət davamçısı olan möhtərəm İlham Əliyevin müdrikliyi, uzaqgörən siyasəti, əzmkarlığı nəticəsidir.

Qələbə bizimlədir!! Bu inam bizə qələbə bəxş etdi. O inam ki, Ali Baş komandanımızın xalqına döndəndə aşılayırdı. Xalqın sevimli qəhrəmanına çevrilən İlham Əliyevin qətiyyəti sayəsində bugün bütün dünya yalnız bunu deyir: "QARABAĞ AZƏRBAYCANDIR!!" Minnətdaram möhtərəm İlham Əliyev! Minnətdaram ki, bu xalqı göz yaşlı buraxmadın. Minnətdaram ki, Millətinin yaralarını sarıdın. Minnətdaram ki, Azərbaycanımızı, doğma yurdumuzu günü-gündən gözəlləşdirirən. Minnətdaram ki, düşməne layiqli cavabı verirən. Yaşasın Ali Baş Komandan! Yaşasın AZƏRBAYCAN! Yaşasın Azərbaycan xalqı!

Lalə Əhmədova,

Jurnalistika fakültəsinin I kurs tələbəsi

"Azərbaycan Respublikası müasir geosiyasi sistemdə"

7 dekabrda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində "Azərbaycan Respublikası müasir geosiyasi sistemdə" mövzusunda onlayn elmi seminar keçirilib.

Elmi seminar giriş sözü ilə açan fakültə dekanı Zeynalabdin Həsənəliyev Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı parlaq qələbələr münasibətilə seminar iştirakçılarına təbrik edib, eyni zamanda seminarda qoyulan mövzunun aktuallığından danışdı.

Diplomatiya və müasir inteqrasiya

"Microsoft Teams" platforması üzərindən təşkil edilmiş elmi seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

prosesləri kafedrasının dosenti Səbinə Qaraşova Azərbaycan Respublikasının müasir geosiyasi sistemdəki rolu və əhəmiyyəti, beynəlxalq və regional siyasətdə tutduğu mövqe, həyata keçirilən sistemli siyasət strategiyası haqqında məruzə ilə çıxış edib. Məruzənin ikinci hissəsində dünyanın aparıcı dövlətlərinin geosiyasi maraqları prizmasından Azərbaycanın həyata keçirdiyi siyasət təhlil olunub. Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz

bölgəsinin ümumilikdə dünyanın böyük dövlətlərinin geosiyasi maraqlarında vacib yer tutduğunu, ölkəmizin dünyanın geosiyasi sistemində mövqeyinin daha da gücləndiyi bildirilib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyevin moderatorluğu ilə keçən elmi seminarda mövzu ətrafında müzakirələr aparılıb.

Beynəlxalq konfrans keçirilib

15 dekabrda Hüquq, Tarix və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə Şanlı Azərbaycan Ordusunun Qarabağ zəfərinə həsr edilmiş "Qarabağ zəfərinin hüquqi, tarixi və iqtisadi müstəvidə təhlili" mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Virtual konfransı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi Qələbəsinə bəhs edib. O bildirib ki, Azərbaycan ordusunun Ermənistan üzərində qələbəsi regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Rektor bu qələbədə Bakı Dövlət Universitetinin tələbə və məzunlarının iştirakını da xüsusi vurğulayıb, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını, qazilərimizlə fəxr etdiyini diqqətə çatdırıb.

Konfransın plenar iclası Türkiyə Cümhuriyyətinin

Rektor bu qələbədə Bakı Dövlət Universitetinin tələbə və məzunlarının iştirakını da xüsusi vurğulayıb

Ankara Sosial Elmlər Universiteti, Yıldırım Beyazıt Universiteti, Uludağ Universiteti və Bakı Dövlət Universitetinin alimlərinin çıxışları ilə davam edib.

BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimaliyev "Vətən müharibəsinin (II Qarabağ müharibəsi) beynəlxalq nəticələri", Ankara Sosial Elmlər Universiteti Beynəlxalq münasibətlər fakültəsinin dekanı professor Muhittin Ataman "İkinci Karabağ Savaşı'nın Kazananları və Kaybedenləri", BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru İbrahim Zeynalov "Vətən müharibəsində tarixi qələbəni şərtləndirən amillər", Yıldırım Beyazıt Universitetinin Hüquq fakültəsinin əməkdaşı professor Yücel Acer "İkinci Karabağ Savaşı'nda Ermənistan'ın Savaş Suçları", Uludağ Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı professor Ferhat Pirinççi "Karabağ'da Kördüğümün Çözülmesi: Türkiyə və Azərbaycan Perspektivi", BDU-nun Beynəlxalq ümumi

hüquq kafedrasının dosenti Rahim Məmmədov "Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi" mövzusunda məruzə ilə çıxış ediblər.

Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşaması, müzəffər Azərbaycan Ordusunun qüdrəti, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı, Türkiyə-Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkilib. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu da vurğulanıb. Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzün beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi, uzun illər davam edən işğalçılıq siyasətinin dayandırılmasını şərtləndirən amillər və qələbənin nəticələri barədə müzakirələr aparılıb.

Konfrans işini bölmə iclaslarında davam etdirib.

Hüquq fakültəsində "Milli Qəhrəmanlarımız - Mübariz İbrahimov" adlı disput keçirilib

27 dekabrda Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Milli Qəhrəmanlarımız - Mübariz İbrahimov" adlı onlayn disput keçirilib.

Fakültənin dekanı Əmir Əliyev tədbiri giriş sözü ilə açaraq Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı tarixi qələbələr münasibətilə iştirakçıları təbrik edib. Vətən Müharibəsində qazanılan parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayıb, Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkib. Keçirilən tədbirin əhəmiyyətindən söz açan Ə.Əliyev Milli Qəhrəmanlarımızın daim qəlbimizdə yaşayacağını, onların xatirəsinin daim əziz tutulacağını qeyd edib.

Dekan müavirləri Aytəkin İbrahimova, Cabir Quliyev, Mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, fakültənin müəllimləri - Səkinəxanım Rzayeva, Əsmər Əliyeva, Samirə Eyvazova və BDU-nun Humanitar məsələlər və gənclər

siyasəti şöbəsinin müdiri Ramin Səmədov ən yeni tariximizdə baş verən hadisələr haqqında, bu hadisələrdə beynəlxalq hüquq normalarına zidd əməllərin, cinayətlərin törədilməsi, bu cür əməllərə görə məsuliyyət məsələləri, həmçinin informasiya müharibəsində görülən işlər barədə məlumat veriblər. 30 ilə yaxın davam edən Qarabağ münaqişəsində ölkəmizin şanlı zəfəri münasibəti ilə tədbir iştirakçıları Ali Baş Komandanımıza, ordumuza minnətdarlığını bildirərək xalqımızı, dünya azərbaycanlılarını təbrik edib, Allahdan şəhidlərimizə rəhmət, yaralılarıma şəfa diləyiblər.

Tədbir fakültənin tələbələri Cavid Mirzəzadə, Fidan Əhmədli, Fəridə Abiyevanın çıxışları ilə davam edib.

Sonda fakültə TGT sədri Firavan Əlizadə tələbələr arasında keçirilmiş "Qarabağ Azərbaycandır!" adlı esse müsabiqəsinin nəticələrini elan edib. Müsabiqənin nəticələrinə görə, Nihad Musayev 1-ci, Nigar Nuriyeva, Nərin Həsənova, Xanım Quliyeva 2-ci, Cəmalə Qədimova, Sərgül Məmmədova, Aydan Əhmədova və Rüşət İsmayilov isə 3-cü yerə layiq görülüb.


"Şəhid Anasıyam" adlı kompozisiya hazırlanıb

Bakı Dövlət Universitetinin Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru Nailə Mirməmmədli "Şəhid Anasıyam" adlı mahnı bəstələyib. N.Mirməmmədlinin müşayiəti və ifasında səsləndirilən musiqi Vətən müharibəsində iştirak edib qəhrəmancasına vuruşaraq Şəhid olan Azərbaycan oğullarına ithaf olunub.

Musiqini rejissor Nail Naiboğlu ekranlaşdırıb.



BDU-nun Jurnalistika fakültəsinin tələbəsi Xudayara şeir həsr edib



Xudayar döyüşlərdən iki gün əvvəl Əliğa Vahidin sözlərinə yazılan, Əlibaba Məmmədovun bəstəsi olan "Vətən yaxşıdır" mahnısını oxuyarkən döyüş yoldaşları ilə özünü videoya çəkib. Həmin video sosial şəbəkələrdə trendə çevrilib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi, gənc şair, "Hər yan xatirədir" kitabının müəllifi Ağarza Elçinoğlu şəhid Xudayar Yusifzadəyə şeir həsr edib.

Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. O, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) müvəqqəti hərbi xidməti bitirdikdən sonra, Sərhəd Qoşunlarında gizir kimi həqiqi hərbi qulluğa başlayıb.

Xudayar Yusifzadə Tovuz döyüşlərindən sonra könüllü olaraq döyüşmək üçün müraciət edib, Füzulinin azad olunmasından sonra oradakı yeni yaradılmış sərhəd-keçid məntəqəsində xidmətə başlayıb. Kəlbəcər, Cəbrayıl və Zəngilan istiqamətində döyüşlərdə könüllü olaraq iştirak edib.

Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edən Xudayar, daha sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə vuruşub. Zəngilanın Ağbənd qəsəbəsinin azad olunmasında sücaət göstərmiş və orada yaralanmasına baxmayaraq, düşməni məhv etmiş, son nəfəsinə qədər mübarizə aparıb. Xudayar Yusifzadə aldığı ağır yaradan sonra şəhidlik zirvəsinə yüksəlib.

Qeyd edək ki, Xudayar döyüşlər-

dən iki gün əvvəl Əliğa Vahidin sözlərinə yazılan, Əlibaba Məmmədovun bəstəsi olan "Vətən yaxşıdır" mahnısını oxuyarkən döyüş yoldaşları ilə özünü videoya çəkib. Həmin video sosial şəbəkələrdə trendə çevrilib.

Xudayar Yusifzadə haqqında sözügedən şeiri oxuculara təqdim edirik:

*Yenilməz Vətənin qəhrəman oğlu,
Döyüş meydanında aslana döndü.
Yurdu azad etdi şəhadət ilə
Qarabağ yolunda qurbana döndü.*

*Bir müdam qulaqdan getməyir səsi,
Özü gülüb hey ağladır hər kəsi.
Nə qədər ağır olmuş şəhid nəğməsi
Oxuyub-oxuyub dastana döndü.*

*Qəməsi, gülüşü düşəndə yada,
O zaman heç bir şey yətməyir dada...
Ürək qubarlanır, gəlir bir səda:
"Adı gəlcək könlün xəndana döndü"...*

*Necə dözmək olar belə zillətə?!
Qurban olaq səndə olan qeyrətə!
Özü ölüb məlhəm oldu millətə
Şəhid canı ilə loğmana döndü...*

*Tanrı xeyməsinə dumandan qurub,
Cənnətdə qonşusu peyğəmbər olub.
Yanımda Poladla Mübariz durub
Xudayar baxaraq hər yana döndü...*

Buraxılışa məsul:

Afaq Sadiqova

Redaksiya heyəti

Əliş Ağamirzəyev
Vüqar Əliyev
Cahangir Məmmədli
Həmid Vəliyev
Allahverdi Məmmədli
Nəsir Əhmədli

Dizayn - tərtibat:

Aynur Qurbanqızı

Bakı Dövlət Universitetinin mətbəəsində çap olunmuşdur.

Çapa imzalanıb:

30.12.2020

Tiraj: 1000 nüsxə

Redaksiyanın mövqeyi ilə müəlliflərin mövqeyi üst-üstə düşməyə bilər.

Dərc olunan məqalələrin mətninə görə redaksiya məsuliyyət daşımır.